

Əzra

*Padixaḥ Ḳorəxning Pərwərdigar üqün
ibadəthana selixḳa yarlıq qüxürüxi*

2Tar. 36:22,23; Yər. 25:12; 29:10; Dan. 9:2

1 Pars padixaḥı Ḳorəxning birinqi yılı, Pərwərdigarning Yərəmianing aqzi arkılık eytḳan sezi əməlgə axurulup, Pərwərdigarning Pars padixaḥı Ḳorəxning rohini közəpoxi bilən pütün padixaḥlıki təwəsidə u mundak bir jakarnamə qıqardı, xundakla uni yazma kılıp püküp: —

2 «Pars padixaḥı Ḳorəx mundak dəydu: — Asmanlarning Hudasi Pərwərdigar yər yüzidiki barlıq padixaḥlıklarning igidarqılığını manga bərdi; u xundakla meni Yəhuda zeminiqə jaylaxkan Yerusalemda Əzigə bir əy selixḳa buyrudi. □ **3** Xuning üqün aranglarda Hudanıng həlkı bolqanlardın hərkəysingləroqa bolsa, uning Hudasi Pərwərdigar uning bilən billə bolqay, u Yəhuda zeminidiki Yerusalemə qıksun, Israilning Hudasi Pərwərdigarning əyini salsun! U bolsa Hudadur, makani Yerusalemidur!

4 *Sürgünlüktə* əhalinin həlk kəyərlərdə makan-laxkan bolsa, u *Yerusalemə* qıksun; xu yərdiki adəmlər ularoqa altun, kümük, mal-mülük, qar-paylarnı təminləp yardım bərsun wə xuningdək

1:2 «Yəhuda zemini» — keyinki wakıtlarda «Yəhudiyyə» deyildi.

Yerusalemda jaylaxkan Hudaning xu əyi üçün halis hədiyələrni təkdirim əilsun» — dedi.□

Kayıtixka təyyarlinix

5 Xuning bilən Yəhuda wə Binyamindiki kəbilə baxlıkları, kahinlar, Lawiyalar, xundakla Huda təripidin rohi közoqitiloqan barlıq həlk orunliridin ətopup Yerusalemıki Pərwərdigarning əyini *yengiwaxtin* selixkə berixkə təyyarlandı. 6 Ətraptiki kixilərning həmmisi kümüx əqa-kuqa, altun, mal-mülük, qarpaylar wə kimmət bahalıq buyumlar bilən ularnı əlləp ələmətlidi, buningdin baxka sunulidioqan hərhil ixtiyariy hədiyə-ķurbanlıq süpitidə hərhil sowqatlarnı təkdirim əldi. 7 Padixah Körəx Pərwərdigarning əyidiki əqa-kuqilirinimu, yəni ilgiri Nebokədnəsar Yerusalemıdin əkilip əz ilahining buthanisiqa ətopup ətopup əqa-kuqilarnimu elip qıktı. □ ■
 8 Pars padixahi Körəx həzinə begi Mitrədatni buyrup bu əqa-kuqilarnı aldurup qıktı; Mitrədat xularnı Yəhudanıng əmiri Xəxbazarı sani boyiqə sanap tapxurup bərdi. ■ 9 Əqa-kuqilarning sani mundak: — altun das ottuz, kümüx das ming, piqak yigirmə tokkuz, □
 10 altun piyalə ottuz, bir-birigə ohxax bolovan kümüx piyalə tət yüz on; baxka əqa-kuqilar bir

□ 1:4 «**ḳaloqan həlk**» — imperiyədə tirik əhalinin Yəhudiyyə həlkəsi. □ 1:7 «**ilgiri Nebokədnəsar Yerusalemıdin əkilip əz ilahining buthanisiqa ətopup ətopup əqa-kuqilar**» — bu wəkə «2Tar.» 36:7də təswirlidir. ■ 1:7 2Pad. 24:13; 2Tar. 36:7 ■ 1:8 Əzra 5:14 □ 1:9 «**altun das**» — yəki «altun pətnus». ■

ming. □ 11 Barlık altun-kümük қаqa-қуqa, bəx ming tət yüz. Sürgün kılınoğan həlk Babildin Yerusalemoğa elip kelingən qəoqda, Xəxbazar bu қaqa-қuqılarning həmmisini elip kəlgənidi.

2

Birinqi ketim kaytkan Yəhudalar ••• «Nəh.» 7:6-73ni körüng

¹ Təwəndikilər Neboğadnəsar təripidin Babilçə sürgün kılınoğan Yəhudiyə əlkisidikilərdin, ularning əwladlıri kaytip kelip, Yerusalem wə Yəhudiyəgə qıkip, hərbiri əz xəhirlirigə kətkənlər: —

² — ular Zərubbabəl, Yəxua, Nəhəmiya, Seraya, Rəilaya, Mordikay, Bilxan, Mispar, Bigway, Rəhüm wə Baanaħlar bilən billə kaytip kəldi. Əmdi Israil həlkining iqidiki ərkəklərning sani təwəndikiqə: —□

³ Paroxning əwladlıri ikki ming bir yüz yətmix ikki kixi; ⁴ Xəfatiyaning əwladlıri üç yüz yətmix ikki kixi; ⁵ Arahnıng əwladlıri yəttə yüz yətmix bəx kixi; ⁶ Pahat-Moabning əwladlıri, yəni Yəxua bilən Yoabning əwladlıri ikki ming səkkiz yüz on ikki kixi; ⁷ Elamning əwladlıri bir ming ikki yüz əllik tət kixi; ⁸ Zattuning əwladlıri

□ 1:10 «bir-birigə ohxax bolğan kümük piyalə tət yüz on» — yəki «süpitə təwənrək kümük piyalə tət yüz on» yəki «ikkinçi birhil kümük iyalə tət yüz on» yəki «kümük piyalə ikki ming tət yüz on». Baxkıqə tərjimilərmə uqrıxi mümkün. □ 2:2 «Seraya» — yəki «Saraya».

tokkuz yüz kırık bəx kixi; ⁹ Zakkayning əwladliri yəttə yüz atmix kixi; ¹⁰ Banining əwladliri altə yüz kırık ikki kixi; ¹¹ Bibayning əwladliri altə yüz yigirmə üq kixi; ¹² Azgadning əwladliri bir ming ikki yüz yigirmə ikki kixi; ¹³ Adonikamning əwladliri altə yüz atmix altə kixi; ¹⁴ Bigwayning əwladliri ikki ming əllik altə kixi; ¹⁵ Adinning əwladliri tət yüz əllik tət kixi; ¹⁶ Həzəkiyaning jəmətidin bolqan Aterning əwladliri toksan səkkiz kixi; ¹⁷ Bizayning əwladliri üq yüz yigirmə üq kixi; ¹⁸ Yorahning əwladliri bir yüz on ikki kixi; ¹⁹ Haxumning əwladliri ikki yüz yigirmə üq kixi; ²⁰ Gibbarning əwladliri toksan bəx kixi; ²¹ Bəyt-Ləhəmliklər bir yüz yigirmə üq kixi; ²² Nitofaliklər əllik altə kixi; ²³ Anatotluklar bir yüz yigirmə səkkiz kixi; ²⁴ Azmawətliklər kırık ikki kixi; ²⁵ Kiriat-Arimliklər, Kəfirahliklər wə Bəerotluqlar bolup jəmiy yəttə yüz kırık üq kixi; □ ²⁶ Ramahliklər bilən Gebaliklər jəmiy altə yüz yigirmə bir kixi; ²⁷ Mikmaxliklər bir yüz yigirmə ikki kixi; ²⁸ Bəyt-Əlliliklər bilən ayılıklar jəmiy ikki yüz yigirmə üq kixi; ²⁹ Neboliklər əllik ikki kixi; ³⁰ Magbixning əwladliri bir yüz əllik altə kixi; ³¹ ikkinqi bir Elamning əwladliri bir ming ikki yüz əllik tət kixi; ³² Hərimning əwladliri üq yüz yigirmə kixi; ³³ Lod, Hədid wə Ononing əwladliri jəmiy yəttə yüz yigirmə bəx kixi; □ ³⁴ Yeriholuklar üq yüz kırık bəx kixi; ³⁵ Sinaahning əwladliri üq ming altə yüz ottuz

-
- ^{2:25} «**Kiriat-Arimliklər**» — yaki «Kiriat-Yearimliklər».
 - ^{2:33} «**Lod, Hədid wə Ononing əwladliri...**» — yaki «Lodliklər, Hədidliklər wə Onoluklar...».

kixi.

Kaytip kəlgən kahinlar wə Lawiylar

³⁶ Kahinlarning sani təwəndikiqə: — Yəxua jəmətidiki Yədayanıng əwladliri tokkuz yüz yətmix üç kixi; ³⁷ Immərning əwladliri bir ming əllik ikki kixi; ³⁸ Paxhurnıng əwladliri bir ming ikki yüz kırık yəttə kixi; ³⁹ Hərimning əwladliri bir ming on yəttə kixi.

⁴⁰ Lawiylarning sani təwəndikiqə: — Hodawıyanıng əwladliridin, yəni Yəxua bilən Kadmiyəlnıng əwladliri yətmix tət kixi; ⁴¹ Əbezəlkəxlərdin: — Asafning əwladliri bir yüz yigirmə səkkiz kixi.

⁴² Dərwaziwənlərning nəslidin: — Xallumning əwladliri, Aterning əwladliri, Talmonning əwladliri, Akkubning əwladliri, Hatitanıng əwladliri bilən Xobayning əwladliri jəmiy bir yüz ottuz tokkuz kixi.

*Kaytip kəlgən mukəddəs jay wə xah
jəmətidiki hizmətkarlar*

⁴³ Ibadəthana hizmətkarlıri təwəndikiqə: — Zihanıng əwladliri, Hasufanıng əwladliri, Tabbaotning əwladliri, □ ⁴⁴ Kirosnıng əwladliri, Siyahınıng əwladliri, Padonning əwladliri, ⁴⁵ Libanahıning əwladliri, Həgabahıning əwladliri, Akkubning əwladliri, ⁴⁶ Həgabnııg

□ **2:43 «Ibadəthana hizmətkarları»** — ibraniy tilida «Nətinıylar». Mənisi bəlkim «beqixlanıqları». Ularning əjdadlırı bəlkim «Gibeonluklar» idi. «Yəxua» 9:27ni wə «1 Tar.» 9:2ni kərüng.

əwladliri, Xamlayning əwladliri, Hənanning əwladliri, □ 47 Giddəlning əwladliri, Gaħarning əwladliri, Reayahning əwladliri, 48 Rəzinning əwladliri, Nikodanıng əwladliri, Gazzamning əwladliri, 49 Uzzanıng əwladliri, Pasıyanıng əwladliri, Bisayning əwladliri, 50 Asnahning əwladliri, Məunimning əwladliri, Nəfussimning əwladliri, 51 Bakbukning əwladliri, Hakufanıng əwladliri, Harhurnıng əwladliri, 52 Bazlutning əwladliri, Məhīdanıng əwladliri, Harxanıng əwladliri, 53 Barkosning əwladliri, Siseranıng əwladliri, Temahning əwladliri, 54 Nəziyanıng əwladliri bilən Hatifanıng əwladliri.

55 Sulaymanning hizmətkarlırıning əwladlırıning sani təwəndikiqə: — Sotayıning əwladliri, Sofərətning əwladliri, Pirudanıng əwladliri, 56 Yaalahning əwladliri, Darkonning əwladliri, Giddəlnıng əwladliri, 57 Xəfətiyanıng əwladliri, Hattılning əwladliri, Poğərət-Hazzibaimning əwladliri bilən aminıng əwladliri.

58 Ibadəthana hizmətkarlırı wə Sulaymanning hizmətkarı bolqanlarning əwladliri jəmiy üq yüz toksan ikki kixi.

Kelip qikixi naenik kixilər ••• «Nəh.» 7:61-65ni körüng

59 Təwəndiki kixilər Təl-Melah, Təl-Harxa, Kerub, Addan wə Immərdin kəlgən bolsimu, lekin ular əzlirıning ata jəmətinıng yaki nəsəbining Israil adımı ikənlikini ispatlap

□ 2:46 «Xamlay» — yaki «Xalmay».

berəlmidi. **60** Bular Delayaning əwladliri, Tobiyaning əwladliri wə Nikodaning əwladliri bolup, jəmiy altə yüz əllik ikki kixi; **61** kahinlarning əwladliri iqidə Habayaning əwladliri, Kozning əwladliri bilən Barzillayning əwladliri bar idi; Barzillay Gileadlıq Barzillayning bir kızını aloqaqka ularning eti bilən ataloqanidi. □ **62** Bular jəmətining nəsəbnamisini izdəp tapalmidi; xunga ular «napak» hesablinip kahinliktin qalduruldi. **63** Waliy ularoqa: — Urim wə tummimni kətürgüqi kahin arimizda hizməttə bolouqə «əng mukəddəs yiməkliklər»gə eñiz təvküzməysilər, dedi. □

*Kaytip kəlgüqilərning omumiy sani ...
«Nəh.» 7:66-69ni kərüng*

64 Pütün jamaət jəmiy kırıq ikki ming üç yüz atmış kixi; **65** buningdin baxqa ularning yənə yəttə ming üç yüz ottuz yəttə կul-dediki bar idi; yənə ikki yüz ər-ayal oğuzəlqisi bar idi. **66** Ularning yəttə yüz ottuz altə eti, ikki yüz kırıq

-
- **2:61 «Kozning əwladliri»** — yaki «Hakkozning əwladliri».
 - **2:63 «Waliy»** — ibraniy tilidiki «Tirxata» əslidə Pars tili bolup, mənisi bəlkim «janabliri». **«urim wə tummim»** — alahidə birhil taxlar. U kahin kiyən «əfod»ning yanquçıda (köxənda) turidu. Bu taxlar arkılıq Israil həlkə Hudadin yol sorisa bolattı. «Mis.» 28:28-30ni kərüng. «Urim wə tummimni kətürgüqi kahin arimizda hizməttə bolouqə» — mənisi bəlkim: (1) urim wə tummim Babilda sürgün bolğan waqtida yokap kətkən boluxi mumkin; (2) tepiloqını bilən ularoqa təbir berip mənisini qüxəndüridiqan kahin tehi qıkmidi.

bəx կեզրի, ⁶⁷ tət yüz ottuz bəx təgisi wə altə ming yəttə yüz yigirmə exiki bar idi.

Mukəddəs əy üqün təkdir kılınan mal-mülük'lər ••• «Nəh.» 73-70:7nimü körüng

68 Jəmət kattiwaxliridin bəziliri Yerusalemə qədər wə Pərvərdigarning əyigə kəlgən qaoqda, Hudanıng xu əyi əslı orniqə yengiwaxtin selinixi üqün qin kənglidin sowqatlarini təkdir kıldı. ⁶⁹ Ular əzlirining կurbioja կarap կurulux həzinisigə atmix bir ming darik altun, bəx ming mina kümüx wə yüz կur kahin toni təkdir kıldı. □ ⁷⁰ Xuningdin keyin kahinlar, Lawiyalar wə bir kisim həlk կoxulup, օqəzəlkəxlər, dərwaziwənlər, ibadəthana hizmətkarlıri əz xəhərlirigə makanlaxtı; կaloqan Israil həlkiniñ

□ **2:69 «darik»** — (yaki «drahma») — muxu yərdə u Pars imperiyəsidiki birhil altun tənggə; muxu yərdə bularning jəmiy kimməti bəlkim 400-500 gram altun idi; «mina» birhil kümüx tənggə, 60 xəkəlgə yaki «talant»tin atmixtin birigə barawər idi. Muxu yərdə kümüxnin jəmiy eçirliki bəlkim 1800-2700 kilogramqə idi.

həmmisi əz xəhərlirigə makanlaxtı. □

3

Kurbangahning yengiwaxtin selinixi

- 1 Israil həlkı hərkəysisi əz xəhərliridə makanlaxkanidi; yəttinqi ayqa kəlgəndə, həlk bir adəmdək bolup Yerusalem oqa yiçildi.
- 2 Yozadakning oqli Yəxua bilən uning kahın kərindaxliri, Xealtıelning oqli Zərubbabəl wə uning kərindaxlirinинг həmmisi orunliridin կopup, Hudanıng adımı Musa pütkən қanun kitabida pütülgini dək Pərwərdigar oqa kəydürmə kurbanlıq sunux üçün Israilning Hudasining kurbangahını selixka kirixti. ■
- 3 Gərqə ular xu yərlik həlkərdin қorksimu, lekin kurbangahı əslidiki uli üstigə selip, uningda Pərwərdigar oqa atap ətigənlik wə kəqlik kəydürmə kurbanlıq ətküzüxkə kirixti.
- 4 Ular yənə *mukəddəs қanunda* pütülgini

□ **2:70 «Xuningdin keyin kahınlar, Lawiyalar... Ibadəthana hizmətkarlırı əz xəhərlirigə makanlaxtı; қalоqan Israil ... əz xəhərlirigə makanlaxtı»** — bu ayətning mənisi bəlkim: (1) Kahınlar, Lawiyalar qatarlıklar əzığə yengiwaxtin təkşim қılınoqan xəhərliridə makan tutti, yəki Yerusalem dikii hizməttə bolux üçün yeruslem oqa yekin bolqan, xundakla ular oqa təkşim қılınoqan xəhərlərdə makanlaxtı; (2) Lawiyardin baxqa Israillar, yəni on ikki əkbilidin kaytip kəlgənlər **əslidə** əzığə has xəhərlirigə makanlaxtı yəki yengiwaxtin ular oqa təkşim қılınoqan xəhərlərdə makanlaxtı. Kep xəhər-yezilar wəyran bolqaqka, yəki yat əllərning igidarqılıkı astida bolqaqka, bəlkim hər hil imkaniyət təng boluxi mumkin idi. ■ **3:2** Kan. 12:5, 6 ■ **3:3** Qəl. 28:3

boyıqə «kəpilər həyti»ni ətküzüp, hər künü bəlgiləngən tələpkə muwapik san boyıqə künlük kəydürmə қurbanlıqni sunuxatti.

■ 5 Xuningdin keyin ular yənə hər künlük kəydürmə қurbanlıqlar, yengi ay қurbanlığı wə Pərwərdigarning barlık mukəddəs dəp bekitilgən həytliri üçün təkədim қilinidiqan kəydürmə қurbanlıqlarnı, xuningdək hərbir kixining kənglidin Pərwərdigarqa atap sunidiqan ihtiyariy қurbanlıqlarını sunup turatti. ■ 6 Xundak ķılıp ular yəttinqi ayning birinqi künidin baxlap, kəydürmə қurbanlıqlarnı Pərwərdigarqa atap sunuxka baxlidi; lekin Pərwərdigarning əyining uli tehi selinmidi. 7 Ular taxqılar bilən yaqqaqqilarqa pul tapxurdi wə xundakla Pars padixahı Körəxning ijaziti bilən Zidonluqlar bilən Turluqlarqa kədir yaqıqını Liwandin *Ottura* dengiz arkılıq Yoppaqa əkəldürүx üçün ularqa yimək-iqmək wə zəytun meyini təminlidi.

Mukəddəs ibadəthanining yengiwaxtin selin-ixi

8 Jamaət Yerusalemдiki Hudaning əyigə kəlgəndin keyin ikkinqi yili ikkinqi ayda Xealtiyəlning oqlı Zərubbabəl, Yozadakning oqlı Yəxua wə ularning kahin wə Lawiy ķerindaxlirining կaldisi, xuningdək sürgünlükten կaytip Yerusalemqa kəlgənlərning həmmisi қuruluxta ix baxlidi; ular yənə yigirmə yaxtin axşan Lawiylarnı

■ 3:4 Law. 23:34; Qəl. 29:12 ■ 3:5 Qəl. 28:11-15; Nəh. 10:34

Pərwərdigarning əyini selix կuruluxiqa nazarətqilikkə қoydi. ⁹ Yəxua wə uning oqulliri həm ķerindaxliri, Kadmiyəl bilən uning oqulliri, yəni Yəhūdaning əwladliri Hudaning əyidə ixləydiqan ixqilarnı nazarət ķilixka bir niyəttə atləndi; Hənadadning oqulları, ularning oqullrimu wə ķerindax Lawiylar ularoqa yardəmləxti. □

¹⁰ Tamqılar Pərwərdigarning əyigə ul salidiqan qaoqda kahinlar has kiyimlirini kiyip, kanaylirini qelip, Asafning əwladliri boləqan Lawiylar jangjang qelip, həmmisi ķatar-ķatar səp bolup turoquzuldi; ular Dawut bəlgililən kərsətmilər boyiqə Pərwərdigar oqa Həmdusana okuxti. ¹¹ Ular Pərwərdigar oqa atap əzara: — «Pərwərdigar mehribandur, uning Israil oqa boləqan mehîr-muhəbbiti mənggülüktür» dəp həmdusana wə rəhmət-təxəkkür eytixti. Bu qaoqda Pərwərdigarning əyining uli selinip bolqaqka, halayık Pərwərdigarnı mədhəjyiləp towlap təntənə ķilixti. ■ ¹² Lekin kahinlardın, Lawiylardın wə jəmət baxlıklırıdin nuroqunlari, yəni əslidə ilgiriki əyni kərgən nuroqun ķeri adəmlər kəz aldida selinoqan bu əyning ulioqa ķarap, ün selip yioqlap ketixti; nuroqun baxka kixilər huxal bolup təntənə

□ **3:9 «Yəhūdaning əwladliri»** — «Yəhūda» muxu yerdə bəlkim «Hodawiya» degən isimning warianti boluxi mümkün (2:40ni kərung). **«bir niyəttə atləndi»** — ibraniy tilida: «bir adəmdək bolup ornidin turdi». ■ **3:11 Zəb. 136**

ķılıp towlaxtı; □ 13 wə həlk hətta kimlərning təntənə qılıxiwatqanlıkı bilən kimlərning yioqlawatqanlığını ayriwalalmay қaldı; qünki jamaət təntənə ķılıp қattık towlixatti; wə bu awaz yirak-yiraklarqa anglinatti.

4

Əyni yengiwaxtin selixning toşkunlukça uqrıcı

1 Yəhuda wə Binyamindiki rəkiblər sürgünlüktn kaytip kəlgənlər Israilning Hudasi Pərwərdigarqa atap əyni yengiwaxtin salmaqçıkən, degən gəpni anglap, 2 Zərubbabəl wə jəmət baxlıkları bilən körüxüp: — Biz silər bilən billə salaylı; qünki bizmu silərgə ohxaxla silərning Hudayinglarnı izləp, bizni bu yərgə əkəlgən Asuriyə padixahı Esar-Əaddonning künliridin tartip uningoşa kurbanlık sunup keliwatımız, deyixti. ■ 3 Lekin Zərubbabəl, Yəxua bilən Israilning baxka jəmət baxlıkları ularoşa: — Hudayimizə oý selixta silərning biz bilən həqkandaq alakənglər yok; bəlki Pars padixahı Kərəx bizgə buyruqandək, pəkət biz əzimizla Israilning Hudasi bolğan Pərwərdigarqa oý salımız, deyixti. ■

□ 3:12 «**əyni kərgən nuroqun ķeri adəmlər ... ün selip yioqlap ketixti**» — bəzilərning yioqlixi huxallıqtın boldı; bəzilərning «Bu oý əslidiki oydək həywəthik bolmaydiqan boldı» dəp oylap həsrət-ķayqudın boldı («Hag.» 2:3ni kərüng). ■ 4:2

2Pad. 17:29-41 ■ 4:3 Əzra 1:1, 2, 3

4 Xuningdin keyin xu yərdiki ahalə Yəhūdalarning қолını ajiz kılıp, ularning қurulux қılıxioqa kaxila tuqdurup turdi. **5** Ular yənə Pars padixahı Körəxning barlıq künliridin taki Pars padixahı Darius təhtkə olturoqan wakitkiqə, daim məslihətqilərni setiwelip, Yəhūdalar bilən ķerixip, қurulux nixanini buzuxka urunup turdi.□

Rəkiblərning Yəhūdalar üstidin ərz ķilxi

6 Aħaxwerox təhtkə qikqan dəsləpki wakitlarda ular uningoqa Yəhūdiyə wə Yerusalem ahalisi üstidin bir ərznamə yazdı. □ **7** Xuningdək Artahxaxta künliridə Bixlam, Mitridat, Tabəəl wə ularning қaloqan xeriklirimu Pars padixahı Artahxaxtaqa aramiy tilida bir ərz hetini yazdı;

□ **4:5 «Pars padixahı Darius»** — miladiyədin ilgiriki 522-486-yillarda Pars təhtigə olturoqan. □ **4:6 «Aħaxwerox»** — bəzi alımlar Pars imperatori bolğan muxu «Aħaxwerox»ni «Ksərksis I» ning əzi xu (miladiyədin ilgiriki 486-464-yillar), dəp karaydu. Bırak ispat barkı, «Aħaxwerox» yaki «Ksərksis» degən sez əslidə isim əməs, bəlkı Pars imperatorining omumiy bir unwani idi. Xunga biz «Aħaxwerox» dəp atalqan padixahı Kambisis (miladiyədin ilgiriki 529-521-yillar), dəp karaymız.

hət aramiy tilidin tərjimə қilindi.□

8 Waliy Rəhüm bilən diwan begi Ximxay padixah Artahxaxtaqə Yerusalem üstidin təwəndikidək ərznamə yazdı: — □

9 «Məzkur məktupni yazışanlardın, waliy Rəhüm, katip begi Ximxay wə ularning baxka həmrahları bolğan sorakqlar, mupəttixlər, mənsəpdarlar, katiplar, arkıwiliklər, Babilliliklər, Xuxanlıqlar, yəni Elamiylar □ **10** wə uluq janabiy Osnappar Samariyə xəhiriğə wə *Əfrat* dəryanıng muxu təripidiki baxka yərlərgə orunlaxturoqan

□ **4:7 «Artahxaxta»** — «Artahxaxta» bilən «Artaksərksis» bir adəmning nami bolup, tarihta u «Artaksərksis» degən (grekqə) ismi bilən tonuloqan. Bu padixah Kambisis wə Darius Histaspis (miladiyədin ilgiriki 522-486-yillar) arılıkida ətkən bolsa kerək. Xunga u: (1) Kambisisini eltürüp tahtını tartıwalıqan «Smərdis» degən jadugərni (yəttə ay təhtkə olturoqan) yaki bolmisa: (2) Kambisis imperator bilən birliktə həkümrənlilik ķılqan bizgə hazır naməlum «Artahxaxta» (Artaksərksis) isimlik baxka birsini kərsitixi mumkin. U keyinki aləmxumul imperator «Artaksərksis» (miladiyədin ilgiriki 486-425-yillar) boluxi mumkin əməs; qünki xu kixi 24-ayəttə tiloqa elinoqan Darius imperatorinin **keyin** həkümrənlilik ķildi. □ **4:8 «...Yerusalem üstidin təwəndikidək ərznamə yazdı»** — bu ayəttin baxlap 6:18giqə «Əzra»ning tekisti aramiy tilida yeziloqan. □ **4:9 «...sorakqlar, mupəttixlər, mənsəpdarlar, katiplar...»** — yaki «...Dinaylıqlar, Afarsatqılıqlar, Tarpəlliliklər, Arfasılıqlar,...». **«Xuxanlıqlar, yəni...»** — yaki «Susa (xəhiri)dikilər, yəni...».

ahalimu bar □ 11 (mana bu ularning padixahlaşa yazolgan hetining kəqürülmisi) — əzlirining dəryanıng muxu təripidiki hizmətkarlıridin padixah aliliri Artahxaxtaqa salam! 12 Padixah aliylırıgə məlum bolsunki, əzliri tərəptin biz tərəpkə kəlgən Yəhədiyalar Yerusaleməqə kelixti; ular axu asiy wə sesik xəhərni ķuruwatidu, ulini yasap püttürdi, sepilni yasap qıkçı wə sepilning ullirini bir-birigə ulap yasawatidu.

□ 13 Əmdi uluq padixah aliylırıgə xu məlum boləqayki, mubada bu xəhər onglansa, sepil pütküzülsə, ular baj tapxurmaydiqan, olpan təliməydiqan wə paraq tapxurmaydiqan boluwalidu, bundak ketiwərsə padixahlarning həzinisigə səzsiz ziyan bolidu. 14 Biz ordining tuzini yəp turup, padixahımızning bundak bihərmət ķilinixiəqə қarap turuximizəqə kət'iy tooqra kəlməydu, xu səwəbtin padixahımızəqə

□ **4:10 «Uluq janabiy Osnappar»** — Osnappar bolsa Asuriyə imperatori «Axurbanipal»ning aramiy tilidiki nami. U miladiyədin ilgiriki 669-yili atisi Esarhaddonning təhtigə warislik kıldı; miladiyədin ilgiriki 645-yilliri ətrapida u Elamning paytəhti Xuxanni ixojal ķılıp, uningdiki pukralardın bəzilərni Samariyəgə, xundakla ottura xərkətiki baxqa yərlərgə sürgün kıldı. **«dərya»** —məzkur kitabta muxu yərdin baxlap «dərya» «Əfrat dəryası»ni kersitidu; «muxu təripi» — oğərbiy təripi, əlwətə. □ **4:12 «sepilni yasap qıkçı wə sepilning ullirini bir-birigə ulap yasawatidu»** — muxu gəp birinqidin eż-ezığə zit kelidi. Qandaqsıgə sepil ulliri tehi «bir-birigə utanmay» turup sepil yasılıp bolidu? 13-ayəttə hatirləngən eż bayanlırimu ularning xu səzигə rəddiyə bolidu. İkkinqidin, bu səzlər pütünləy yaloqan. Yəhədiy həlkə pəkət ibadəthana (Korax padixahının əslidiki yarlıqli boyiqə) ķuruwatatti. Sepilning ezi bolsa, harabilik əhəwalda idi. Məsilən «Nəh.» 1:3ni kərüng.

məlum kilişkə jür'ət kıldıq. □ **15** Xuning üqün *aliylirining* ata-bowilirining tarihnamisini sürüxtə kilişlirini təxəbbus kılımımız; sili tarihnamidin bu xəhərning əhwalını bilip, uning padixahlarqımı, hərkəysiyi əlkilərgimiz zıyan yətküzüp kəlgən asiy bir xəhər ikənlikini, kədimdin tartip bu xəhərdikilər aqdurmışlıq teriqlənləşməsini bilgəyla; dəl xu səwəbtin bu xəhər wəyran kılınlıqanı. **16** Xunga biz aliylırıqa xuni ukturmakqımızki, əgər bu xəhər kurulsa, sepilliri pütküzülsə, undakta silining dəryanıng muxu təripidiki yərlərgə həqkandak ığidarqılıkları bolmay կalidu».

Padixahning ix tohtitilsun dəp yarlıq qüxüriüxi

17 Padixah mundak jawab yollidi: —

«Waliy Rəhüm, diwan begi Ximxayqa wə Samariyə həm Dəryanıng xu təripidiki baxka yərlərdə turuxluk həmrəhli ringlarqa salam! □

18 Silərning bizgə yazənən ərz hetinglar mening aldimda enik kiliç okup berildi. □ **19** Təkxürüp kərəxni buyruwidim, bu xəhərning dərwəkə kədimdin tartip padixahlarqa қarxi qıçıq isyan қozəliqan, xəhərdə daim asiylik-kozəqilang kətürüxtək ixlarning bolup kəlgənlik məlum boldi. **20** Ilgiriki wakıtlarda կudrətlik padixahlar Yerusalemqa həkümranlıq kiliç, Dəryanıng xu təripidiki pütün yərlərni idarə kiliç kəlgən, ular

□ **4:14 «bundak bihərmət kılınxıqla...»** — yəki «bundak ziyan tartixioqla...». □ **4:17 «Dəryanıng xu təripi»** — Əfrat dəryasining əqrəbliy təripi. □ **4:18 «aldimda enik kiliç okup...»** — yəki «aldimda tərjimə kiliñip okup....».

xularoqa bekiniп baj, olpan wə parikini tapxurup kəlgənlikən. ²¹ Əmdi silər buyruq qüxürüp u həlkni ixtin tohtitinglar, məndin baxka yarlıq qüxürülmigüqə, bu xəhərni yengiwaxtin ķurup qikixka bolmaydiqanlıki ukturunqlar. ²² Bu ixni ada kilmay ķelixtin pəhəs bolunglar; padixaħlaroqa ziyan kəltüridiqan apət nemixka küqiyiweridikən?».

²³ Padixaħ Artahxaxtaning yarlıkining kəqürülmisi Rəhüməqa, diwan begi Ximxay həm ularning həmrəhlirioqa okup berilixi bilənla, ular alman-talman Yerusalemndiki Yəhūdalarning ķexioqa qikip, hərbiy küq ixlitip, ularni ixni tohtitixka məjbur ķildi. ²⁴ Xuning bilən Yerusalemndiki Hudanıng əyidiki ixlar tohtidi; ix taki Pars padixaħı Darius təhtkə qikip ikkinqi yilioqıqə tohtaollıq կaldi.

5

Mukəddəs əyni yənə bir ketim yengiwaxtin selix

¹ Bu qələda pəyəqəmbərlər, yəni Həgag pəyəqəmbər bilən Iddoning oqlı Zəkəriya pəyəqəmbər Yəhudiyyə wə Yerusalemndiki Yəhūdiylarоqa bexarət berixkə baxlıdı; ular Israilning Hudasining namida ularoqa bexarət berixti. ■ ² Xuning bilən Xealtiyəlnıng oqlı Zərubbabəl wə Yozadakning oqlı Yəxua կopup Yerusalemndiki Hudanıng əyini yengiwaxtin

selixka baxlidi; Hudaning pəyqəmbərliri ular bilən billə bolup ularqa yardım bərdi.

³ Xu qaolda Dəryanıng oqerbər təripining bax waliysi Tattinay bilən Xetar-Boznay həm ularning həmrəhliri ularning yenioqa kelip: «Kim silərgə bu əyni yengiwaxtin selixka, bu կuruluxni püttürükə buyruk bərdi?» dəp soridi. □ ⁴ Ular yənə: «Bu կuruluxka məs'ul bolquqılarning ismi nemə?» dəp soridi. ⁵ Lekin Hudanıng nəziri Yəhuda aksakallırının üstidə idi, xunga bax waliy կatarlıklar padixaһ Dariuska məlum kılənqə, xundakla uningdin bu həktə birər jawab yarlık kəlgüqə ularning կurulux ixini tosmidi.

Padixaһ Dariuska yənə bir ərz məlum ķilinixi

⁶ Dəryanıng oqerbər təripining waliysi Tattinay bilən Xetar-Boznay həm ularning həmrəhliri, yəni Dəryanıng oqerbər təripidiki afarsaklıklar padixaһ Dariuska hət əwətti; hətning keqürülmisi mana təwəndikidək: ⁷ Ular padixaһka əwətkən məlumatta mundak deyilgən: «Darius aliyliroqa qongkur aman-esənlik bolqay! ⁸ Padixaһimizə xu ix yetip məlum bolsunki, biz Yəhudiyyəgə, uluq Hudanıng əyigə berip kərdükki, xu əy yooqan taxlar bilən yasiliwatidu, tamlirioqa limlar etküzülüp selinmakta; bu կurulux tez sürəttə onguxluk elip beriliwetiptu. □ ⁹ Andin biz

□ ^{5:3} «bu կuruluxni...» — yaki «bu tamni...». □ ^{5:8} «...tez sürəttə onguxluk elip beriliwetiptu» — yaki «...əstayıdillik bilən onguxluk elip beriliwetiptu».

u yərdiki akşakallardin: — Kim silərgə bu əyni selixka, bu қuruluxni püttürükə buyruk bərdi? — dəp soriduk. ¹⁰ Wə aliylirişa məlum bolsun үqün ularning isimlirini soriduk, xuningdək ularning baxlıklırining ismilirini pütüp hatiriliməkqi iduk. ¹¹ Ular bizgə: «Biz asman-zeminning Hudasining külliri, biz hazır buningdin uzun yillar ilgiri selinoqan əyni yengiwaxtin seliwaitimiz. Muxu əyni əslidə Israilning uluq bir padixahı salduroqanidi. ¹² Lekin ata-bowilirimiz asmandiki Hudanıñ əzəzipini kəltürüp կoyqaqqa, Huda ularni Kaldiyəlik Babil padixahı Nebokadnəsarning қolioşa tapxuroqan; u bu əyni qakturuwetip, həlkni Babilə tutğun kılıp əkətkən. ■ ¹³ Lekin Babil padixahı Körəxning birinqi yili padixah Körəx Hudanıñ bu əyni yengiwaxtin selixka yarlıq qüxürgən. ■ ¹⁴ Wə Nebokadnəsar Yerusalemdiki bu ibadəthanidin elip Babil buthanisioşa apirip կoyqan Hudanıñ əyidiki altun-kümük қaqa-kuqılarnimu padixah Körəx ularni Babil buthanisidin əpqiketurup, Xəxbazar isimlik bir kixigə tapxuroqan; u uni bax waliy kılıp təyinligənidi ■ ¹⁵ həm uningoşa: — Bu қaqa-kuqılarni elip ularni Yerusalemdiki ibadəthanişa apirip կoyqın; Hudanıñ əyi əslı jayioşa yengiwaxtin selinsun, dəp buyruqan. ¹⁶ Andin xu Xəxbazar degən kixi kelip, Yerusalemdiki Hudanıñ əyigə ul saloqan; ənə xu wakittin baxlap һazirolıqə yasiliwatidu, tehi pütmidi» dəp jawap bərdi.

■ **5:12** 2Tar. 36:16-21 ■ **5:13** 2Tar. 36:22,23; Əzra 1 ■ **5:14**
Əzra 1:8

17 Əmdi aliylirioqa layik kərünsə, padixahımızning xu yerdə, yəni Babildiki həzinini ahturup bekixini, u yerdə padixah Korəxning Yerusalemdiki Hudanıng əyini yengiwaxtin selix toqrisida qüxürgən yarlıkining bar-yoklukını təkxürüp bekixini soraymız həm padixahımızning bu ix toqrisida eż iradisini bizgə bildürüp köyuxini etünimiz».

6

Padixah Dariusning ilgiriki padixahning yarlığını tepixi

1 Andin padixah Darius Babildiki dələt-baylıklar saklanıqan «Arhiplar əyi»ni təkxürüp qikixka yarlıklarnı qüxürdi. □ **2** Media əlkisidiki Ahmeta kəl'əsidin bir oram kəqəz tepildi, uningda mundak bir hatırə pütülgən: □

3 «Padixah Korəxning birinqi yılı, padixah Korəx Yerusalemdiki Hudanıng əyigə dair mundak bir yarlıq qüxüridi: — «Kurbanlık sunuludioqan orun bolux üçün bu əy yengiwaxtin selinsun; uli puhta selinsun, əynin igizliki atmix gəz, kəngiliği atmix gəz bolsun. □ **4** Üq kəwət yooqan tax, bir kəwət yengi yaqlaq bilən selinsun, barlıq hirajət padixahlıq həzinisidin

□ **6:1** «**Arhiplar əyi**» — aramiy tilida «Oram arhiplar əyi».

□ **6:2** «**Ahmeta**» — tarıhta bu kəl'ə adəttə «Əkbatana» degən nami bilən tonulqan. □ **6:3** «**Əynin igizliki atmix gəz, kəngiliği atmix gəz...**» — Mukəddəs Kitabta ixitilgən «gəz» kəlnin jəynəktin barmakñıng uqioqıqə bolğan arılığı (təhminən 45 santimet) idi.

qıkım kılinsun. **5** Əslidə Nebokadnəsar Yerusalemdiki ibadəthanidin elip Babilə qəbul olaraq apirip қоюղan, Hudanıng өyidiki altunkümük қаqa-қуqılarning həmmisi կayturup kelinip, Yerusalemdiki ibadəthaniqa կaytidin yətküzülüp, hərbiri əz jayıqla қoyulsun; ular Hudanıng өyigə կuyulsun!».

Padixaһning muкəddəs əyni dawamlik yengiwaxtin selixka buyruk qüxürüxi

6 Dariustin yarlıq qüxürülüp: «— Xunga, idəryanıng xu təripining bax waliysi Tattinay wə Xetar-Boznay həm silərning həmrəhli ringlar, yəni Dəryanıng xu təripidiki afarsaklıqlar, əmdi silər u yərdin neri ketinglar! □

7 Hudanıng əyining kuruluxi bilən karinglar bolmuşsun; Yəhudiylarning bax waliysi bilən Yəhudiylarning aksakallırının Hudanıng bu əyini əslidiki orniqa selixiqa yol қoyunqlar.

8 Xuningdək mən Hudanıng bu əyining selinixi üçün Yəhudaların aksakallırı toqrluluk silərgə buyruk qüxürdümki: — Dəryanıng oerbə təripidin, padixaһlıq həzinisigə tapxurulovan baj kirimidin silər keqiktürməy xu adəmlərgə toluk hirajət ajritip beringlər, kurulux həq tohtap қalmışsun. □ **9** Ular oqa nemə kerək bolsa, jümlidin asmandiki Huda oqa kəydürmə kurbanlıq sunuxka, məyli ərkək torpak bolsun, қoqkar yaki қozilar bolsimu, xular berilsun;

□ **6:6 «Dəryanıng xu təripi»** — Əfrat dəryasining oerbə təripini kərsitudu. □ **6:8 «keqiktürməy...»** — yaki «əstəyidilliğ bilən...».

yənə Yerusalemdiki kahinlarning bəlgiliginə boyiqə buoqday, tuz, xarab yaki zəytun maylar bolsun xularning birimu kəm kılınmay, hər kün təmin etip turulsun. ¹⁰ Xuning bilən ular asmandiki Huda oqa huxbuy կurbanlıqlarnı kəltürüp, padixahka wə padixahning əwladliriqa uzun əmür tilisun. □ ¹¹ Mən yənə buyruymənki, kimki bu yarlıknı əzgərtsə, xu kixinining eyining bir tal limi suquruwelini tikləngəndin keyin, xu kixi uningoşa esip mihlap կoyulsun, eyi əhləthaniqa aylanduruwetilsun! □ ¹² Wə Əzining namini xu yerdə qalduroqan Huda muxu Yerusalemdiki əyini əzgərtixkə yaki buzuxka kol uzartqan hərkəndak padixah yaki həlkni հalak կilsun! Mən Darius muxu yarlıknı qüxürdüm, əstayidillik bilən bəja kəltürülsun!» deyildi.

Ibadəthanining pütküzülüxi

¹³ Andin Dəryanıñ օqerbəri təripining bax waliysi Tattinay, Xetar-Boznay wə ularning həmrahları padixah Dariusning əwətkən yolyorukı boyiqə əstayidillik bilən xu ixni bəja kəltürdi. ¹⁴ Yəhudiylarning akşakalları kuruluxni dawamlaxturup, Haqay pəyoqəmbər wə Iddoning oqlı Zəkəriyanıñ bexarət berixliri bilən xu ixta ronak taptı. Ular Israilning Hudasining əmri boyiqə, xundakla

□ **6:10 «padixahning əwladliriqa uzun əmür tilisun»** — aramiy tilida «padixah wə uning oqullirining həyatını tilisun». □ **6:11 «əhləthaniqa aylanduruwetilsun!»** — yaki «hajəthaniqa aylanduruwetilsun!».

Korəx, Darius wə Artahxaxta կatarlıq Pars padixahlırinin əmri boyiqə ixləp, əyni yengiwaxtin կurup qıkıx ixini püttürdi. ¹⁵ Bu əy Darius padixahı səltənitining altınqi yili, Adar eyining üçinqi künü pütküzüldi.

Əynin Hudaşa atılıxi

¹⁶ Israillar — kahinlar, Lawiylar wə կalоjan sürgünlükten kaytip kəlgən həlkərnin həmmisi Hudanıng bu əyini uningoşa atax murasimini huxal-huramlıq bilən ətküzdi. ¹⁷ Əyni Hudanıng Əzigə atax murasimida ular yüz torpak, ikki yüz կoqkar wə tət yüz կoza sundı həm Israil kəbililirinə sani boyiqə barlıq Israil üçün gunah կurbanlıq süpitidə on ikki tekini sundı. ¹⁸ Ular yənə Yerusalemı diki Hudanıng ibadət-hizmitini ətəxkə, Musanıng kitabida yezilərini boyiqə, kahinlarnı əz nəwiti boyiqə, Lawiylarnı guruppiliri boyiqə turquzdı. □ ■

Ətüp ketix həytining ətküzülüxi

¹⁹ Birinqi ayning on tətinqi künü sürgünlükten kaytip kəlgənlər «ətüp ketix həysi»ni ətküzdi. ■ ²⁰ Qunki kahinlar wə Lawiylar bir niyət bilən birliktə paklinix rəsimlirini ətküzüp, həmmisi paklandı; andin ular barlıq sürgünlükten kaytip kəlgənlər wə ularning կerindixi bolən

□ **6:18 «Musaning kitabı»** — bəlkim Təwratning 1-, 2-, 3-, 4- wə 5-ķisimlirini kərsitudu. ■ **6:18** Qəl. 3:6, 32; 8:11; 1Tar. 24:1
■ **6:19** Mis. 12:1-28; Law. 23:5; Qəl. 28:16; Қan. 16:2

kahinlar wə həm əzliri üçün etüp ketix həytiqə atıqan közilirini soydi. ²¹ Sürgünlüktin *yengila* kaytip kəlgən Israillar wə xuningdək Israilning Hudasi Pərwərdigarni izdəp, əzlirini zemindiki yat əlliklərning bulqaxliridin ayrip qikqan barlıq kixilər қoza gəxlirini birlikdə yeyixti. ²² Ular petir nan həytini huxal-huramlıq iqidə yəttə kün ətküzdi; qunki Pərwərdigar ularni huxallıkqa qəmdürdi həm Asuriyə padixahining kənglini ularoğa mayıl kılıp, Əzining əyini — Israilning Hudasining əyini қuruxka ularning қolını mustəhkəmlidi. □

7

Kahin Əzraning Babildin kaytip kelxi

¹ Xu ixlardin keyin Pars padixahı Artahxaxta səltənət sürgən məzgildə Əzra degən kixi *Babildin Yerusalemoja qıktı*. U Serayaning oqlı, Seraya Azariyaning oqlı, Azariya Hılkiyaning oqlı, ² Hılkiya Xallumning oqlı, Xallum Zadokning oqlı, Zadok Ahitubning oqlı, ³ Ahitub Amariyaning oqlı, Amariya Azariyaning oqlı, Azariya Merayotning oqlı, ⁴ Merayot Zərahıyahning oqlı, Zərahıyah Uzzining oqlı, Uzzi Bukkining oqlı, ⁵ Bukki Abixuaning oqlı, Abixua Finihəsnıng oqlı, Finihas Əliazarning

□ **6:22 «Asuriyə padixahining kəngli»** — Pars imperatorini «Asuriyə padixahı» dəp atax kızıq ix. Xübhisizki, Pars imperatori «Babil padixahı», xundakla «Asuriyə padixahı» degən unwanlaroğa warislik kılınan.

ooqli, Əliazar bolsa bax kaһin Hərunning ooqli idi;⁶ — Əzra degən bu kixi Babildin կaytip qikti. U Israilning Hudasi Pərwərdigar Musaoqa nazil қiloqan Təwrat қanuniqə pixkən təwratxunas idi; uning Hudasi boləqan Pərwərdigarning қoli uningda boləqəqka, u nemini tələp կilsa padixah xuni bərgənidi. □ ⁷ Padixah Artahxaxtaning yəttinqi yili bir կisim Israillar, kaһinlar, Lawiyalar, օzəzləkəxlər, dərwaziwənlər wə ibadəthana hizmətkarliri uning bilən birlikdə Yerusaleməqə կaytip qikti. □ ⁸ Əzra əmdi padixahning səltənitining yəttinqi yili bəxinqi ayda Yerusaleməqə yetip kəldi. ⁹ Birinqi ayning birinqi küni u Babildin qikixka təyyarlandı; Hudanıng xərkətlik қoli uningda boləqəqka, u bəxinqi ayning birinqi küni Yerusaleməqə yetip kəldi. ¹⁰ Qünki Əzra kəngül կoyup Pərwərdigarning Təwrat-қanunini qüixinip təhsil қiliqka həm uningoqa əməl қiliqka wə xuningdək Israil iqidə uningdiki həküm-bəlgilimilərni əgitixkə niyət կiloqanidi.

Padixah Artahxaxtaning Əzraoqa tapxuroğan yarlıq heti

-
- **7:6 «կaytip qikti»** — Mükəddəs Kitabta «Yerusaleməqə berix», yaki «Yerusaleməqə kelix» degən söz daim degübək «Yerusaleməqə qikix» degən ibarə bilən ipadilinidu (məsilən, «Yər.» 31:6). **«Pərwərdigarning қoli uningda boləqəqka...»** — Təwratta «Pərwərdigarning қoli uningda boləqəqka» degən sezlər kəp yərlərdə uqraydu, u: «Pərwərdigar uningoqa mədət bərgəqkə» degən mənini bildürudu. □ **7:7 «ibadəthana hizmətkarlırı»** — ibraniy tilida «Nətiniyalar». 2:43ni kərüng.

11 Mana bu padixah Artahxaxta kahin həm Təwratxunas Əzraoqa tapxuroqan yarlıq hetining kəqürülmisi: — (Əzra Pərwərdigarning əmrlirigə ait ixlaroqa həm Uning Israillaroqa tapxuroqan bəlgilimilirigə pixkan təwratxunas idi): — **12** «Mənki padixahlarning padixahı Artahxaxtadin asmanlardiki Hudaning mukəmməl Təwrat-kanuniqa pixkan təwratxunas kahin Əzraoqa salam! □ **13** Əmdi mən xundak yarlıq qüxürimənki, padixahlıkimda turuwatkan Israillardin, xundakla ularning kahin wə Lawiyiliridin kimlər Yerusaleməqə berixni halisa, həmmisi sening bilən billə barsa bolidu. **14** Qünki sən padixah wə uning yəttə məslihətqisi təripidin təyinləngən ikənsən, қolungdiki Hudaning ənənə kitabida eytilqənləri boyiqə, Yəhədiyə wə Yerusaleməqə təkxürük-ħal soraxka əwətilgənsən. **15** Sən padixah wə uning məslihətqılıri eż ihtiyyarı bilən Israilning Hudasiəqə sunqan altun-kümüxlərni kətürüp berip uningoqa təkdim kıl (uning makani Yerusalemididur); ■ **16** Xuningdək қolung pütkül Babil əlkisidə ənənəlik altun-kümüxlərni tapalisa, xuni həlk wə kahinlar Yerusalemidiki Hudaning əyigə təkdim kılıxka eż ihtiyyarı bilən bərgən sowoqatlaroqa қoxup aparqın. **17** Sən

□ **7:12 «Hudaning mukəmməl Təwrat-kanuni»** — bu ayəttiki «mukəmməl» degən səzning baxqa tərjimilərdikı orni bizning tərjimimizdikigə oxhax bolmaslıkı mumkin: — Məsilən «Artahxaxtadin... Hudaning ənənəqə **mukəmməl** Təwratxunas bolqan kahin əzraoqa...» yaki «Artahxaxtadin... Əzraoqa **mukəmməl** salam (hatırjəmlik) bolqay» ■ **7:15** Əzra 8:25

bu pullarqa ehtiyatqanlıq bilən қurbanlıqlar üçün torpak, қоқтар, қоза wə қoxumqə axlıq hədiyəliri həm xarab hədiyəliri setiwelip, bularni Yerusalemдiki Hudayinglarning əyidiki kurbangahка sunqın.

18 Kaloqan altun-kümüxlərni sən wə jəmətingdikilərgə կandaқ kılıx muwapıq kərünsə, Hudayinglarning iradisi boyiqə xundak kilinglar. **19** Sening Hudayingning əyidiki ixlarqa ixlitixkə sanga bərgən қaqa-ķuqılarnı Yerusalemдiki Hudanıng aldiqə կoy. **20** Əgər xuningdək sanga Hudayingning əyidiki kaloqan ixlarqa qikim kılıdiqanoqa nemə hirajət kerək bolsa, sən padixaһ həzinisidin elip ixletkin.

21 Xuning bilən mənki padixaһ Artahxaxtadin dəryanıng xu oqerb təripidiki barlıq həzinə bəglirigə xundak buyruк qüxürimənki, as-mandiki Hudanıng Təwrat-ķanunining alimi bolovan kahin Əzra silərdin nemini tələp կilsa, silər əstayıdillik bilən uning deginidək bejir-inglar. **22** Uning alidiqini kümüx yüz talantkıqə, buqday yüz korinqə, xarab yüz batkiqə, zəytun meyi yüz batkiqə bolsun, tuzoqa qək կoyulmisun. □ **23** Asmanlardıki Huda nemini əmr կilsa, xu asmanlardıki Hudanıng əyi üçün əstayıdillik bilən bejirlisun; nemixka *Hudanıng* oqəzipini padixaһ wə

□ **7:22 «kümx yüz talantkıqə, buqday yüz korinqə, xarab yüz batkiqə,...»** — bir «talant»ning toptooqra қanqılık ikənlilik hazırlıq bizgə naməlum, bəlkim 45 kilogram boluxi mumkin; xunga 100 talant kümüx bəlkim 4 tonniqə bolatti; bir «kor» 220 litr, 100 kor buqday 30 tonna, bir «bat» 22 litr, 100 bat 2200 litr bolatti.

ooqullirining padixahlıkiqa qüxürgüdəkmiz? ²⁴ Biz xunimu silərgə məlum ķilimizki, omumən kahinlar, Lawiylar, oqəzəlkəxlər, dərwaziwənlər, ibadəthana hizmətkarlari wə Hudanıng bu əyidə hizmət ķildiqlanlarning həqkaysisidin baj, olpan wə parak elixka bolmayıdu.

²⁵ Əmdi sən əy Əzra, Hudayingning səndə bolqan hekmitigə asasən, Dəryanıng xu oqerb təripidə Hudayingning Təwrat-ķanunini bilgən, barlik həlkning dəwasını sorayıqlan, ularni idarə ķildiqlan sorakçı wə ҳakimlarnı təyinligin; wə Təwrat-ķanunini bilməydiqlanlarqa bolsa, ularqa bularnı əgitinqilar. □ ²⁶ Hudayingning ķanuniqa wə padixahlıknıng ķanuniqa riayə kilmayıqlanlar bolsa, uning üstidin adalətlik bilən heküm qıkırılsun; u əlümğə, yaki sürgüngə yaki mal-mülkini musadirə ķilişka wə yaki zindanqa taxlaxka heküm ķilinsun».

Əzranıng Hudaşa Həmdusana okuxliri

²⁷ Əzra mundak dedi — Ata-bowilirimizning Hudasi bolqan Pərwərdigarоqa Həmdusana bolqay! Qünki U padixahıning kəngligə, Yerusalemдiki Pərwərdigarning əyini xundak kərkəm bezəx niyitini saldı, ²⁸ yənə meni padixah wə məslihətqılıri aldida həm padixahıning məhtərəm əmirliri aldida iltipatka erixtürdi. Pərwərdigar Hudayimning ķoli

□ ^{7:25} «Əmdi sən əy Əzra, Hudayingning səndə bolqan hekmitigə asasən...» — ibraniy tilida «Əmdi sən қolungda tutkan Hudayingning hekmitigə asasən...».

məndə bolup, U meni əqeyrətləndürgəqkə, əzüm bilən billə *Yerusalemə* qikixkə Israillar iqidin birnəqqə mətiwərlərni yioqdim.

8

Əzra bilən billə қaytқanlarning sani

¹ Padixah Artahxaxta səltənət sürüp turoğan wakitta, Babildin mening bilən billə қaytқanlarning ata jəmət baxlıkları wə ularning nəsəbnamılıri təwəndikiqə: —

² Finihasning əwladlıridin Gərxon, Itamarning əwladlıridin Daniyal, Dawutning əwladlıridin Hattux, ³ Xekaniyaning əwladlıridin, yəni Paroxning əwladlıridin Zəkəriya wə uning bilən nəsəbnamidə tizimlanıjan ərkəklər jəmiy bir yüz əllik kixi; □ ⁴ Pahat-Moabning əwladlıridin Zərahıyahning oqlı Əlyoyinay wə uning bilən billə қaytқan ərkəklər ikki yüz kixi; ⁵ Xekaniyaning əwladlıridin bolоqan Yahaziyəlning oqlı wə uning bilən billə қaytқan ərkəklər üç yüz kixi; □ ⁶ Adinning əwladlıridin Yonatanning oqlı Əbəd wə uning bilən billə қaytқan ərkəklər əllik kixi; ⁷ Elamning əwladlıridin Ataliyaning oqlı Yəxaya wə

□ **8:3 «Xekaniyaning əwladlıridin»** — baxqa birhil tərjimisi (2-ayət bilən birləxtürülüb): «Dawutning əwladlıridin, Hattux, yəni Xekaniyaning oqlı, Paroxning əwladlıridin... ». □ **8:5 «Xekaniyaning əwladlıridin bolоqan Yahaziyəlning oqlı»** — kona grekqə tərjimisi (LXX)də «Zattuning əwladlıridin Yahaziyəlning oqlı Xekaniya» deyilgən. Bu kona tərjimə toqra boluxi mumkin.

uning bilən billə қaytқан ərkəklər yətmix kixi; ⁸ Xəfatiyaning əwladliridin Mikailning oqlı Zəbadiya wə uning bilən billə қaytқан ərkəklər səksən kixi; ⁹ Yoabning əwladliridin Yəhiyəlning oqlı Obadiya wə uning bilən billə қaytқан ərkəklər ikki yüz on səkkiz kixi; ¹⁰ Xelomitning əwladliridin Yosifyanıng oqlı wə uning bilən billə қaytқan ərkəklər bir yüz atmix kixi; □ ¹¹ Bibayning əwladliridin Bibayning oqlı Zəkəriya wə uning bilən billə қaytқan ərkəklər yigirmə səkkiz kixi; ¹² Azgadning əwladliridin Hakkatanning oqlı Yohanan wə uning bilən billə қaytқan ərkəklər bir yüz on kixi; ¹³ Adonikamning əwladliridin əng ahirida қaytқanlarning isimliri Əlifələt, Jəiyəl wə Xemaya bolup, ular bilən billə қaytқan ərkəklər atmix kixi; □ ¹⁴ Bigwayning əwladliridin Utay bilən Zabbud wə ular bilən billə қaytқan ərkəklər yətmix kixi.

*Lawiylar bilən ibadəthana hizmətkarlırı —
yəni «nətaniylar» — ularning qakırtılıxi*

¹⁵ — Mən ularni Ahawaqə akıdiqan Dəryanıng boyioqla yiəldim; biz u yərdə qedir tikip üç kün turduk. Həlkni wə kahınlarnı arılap қarisam

□ **8:10 «Xelomitning əwladliridin Yosifyanıng oqlı»** — kona grekqə tərjimisi (LXX)də «Banining əwladliridin Yosifyanıng oqlı Xelomit» deyilgən. Bu kona tərjimə toqra boluxi mümkün. □ **8:13 «Adonikamning əwladliridin əng ahirida қaytқanlar...»** — yəki «Adonikamning əwladliridin, yəni əng ahirida қaytқanlar...»

u yerdə Lawiylar yok ikən. □ **16** Xunga mən baxlıklardin Əliezər, Ariyəl, Xemaya, Əlnatan, Yarib, Əlnatan, Natan, Zəkəriya bilən Məxullamlarnı wə ularoğa қoxup okumuxluq alımlardin Yoarib bilən Əlnatanni qakırtıp kəlip, **17** ularoğa hawalə kılıp Kasifiya degən yərgə, Iddo degən Ataman bilən kərüxükə əwəttim. Mən Kasifiya degən yerdə Iddoqa wə uning ibadəthana hizmətkarliri bolğan ərindaxlirioqa dəydiqan gəplərni aqziqə selip, ularning bu yərgə Hudayimizning əyi üçün hizmət kılıdiqan hizmətqılerni bizgə əkelixni etündüm. **18** Hudayimizning xapaətlik կoli bizdə bolqalaqka, ular bizgə Israilning əwrisi, Lawiyning nəwrisi Mahlining əwladlıri iqidin okumuxluq bir adəmni, yəni Xərəbiyani wə uning oqulları həm ərindaxliri bolup jəmiy on səkkiz kixini baxlap kəldi. **19** Ular yənə Həxabiya wə uning bilən billə Mərarining əwladlıridin Yəxaya həm uning ərindaxliri həm ularning oqulları bolup, jəmiy yigirmə kixini, **20** Yənə ilgiri Dawut wə uning əmirliri Lawiylarning hizmitidə boluxka təyinləgən «Nətiniyalar»din ikki yüz yigirmə kixini baxlap kəldi, bularning həmmisi isimliri bilən tizimlandı. □

Çaytip kelixkə təyyarlinix

- **8:15 «Lawiylar yok ikən»** — kahinlər əzləri Lawiylar, əlwəttə (pəkət Hərunning əwladlıri kahin bolidu); muxu yerdə deyiliwatkını kahinliktin baxka rohiy hizmət kılalaydiqan Lawiylarnı kərsitidu.
- **8:20 «Nətiniyalar»** — ibadəthana hizmətkarlari.

21 Xu qaqda Ahawa dəryası boyida mən Hudayimizning aldida əzümizni təwən kılıp, əzimiz wə kiçik balilirimiz həm barlıq mal-mülkimiz üçün Hudayimizdin ak yol tiləxkə roza tutaylı, dəp jakarlidim. **22** Qunki biz əslidə padixahə: «Hudayimizning koli Uni barlıq izdигənlərning üstigə iltipat kərsitixkə қoyulidu; lekin Uning կudriti bilən oqəzipi Өzini taxlıqanlarqa zərbə berixkə təyyardur» degənidük, əmdi yənə uningdin yoldiki düxmənlərgə takabil turuxka piyadə wə atlıq ləxkərlər təyinləp berixni tələp қılqanlıqimdin hijil bolup қaldım. **23** Xuning bilən biz roza tutup Hudayimizdin xu ix toqrluk ətündük, u duayimizni ijabət қildi.

Mukəddəs əy üçün hədiyə қılıqan sowoqatlar

24 Mən kahin baxliri iqidin on ikki adəmni wə Xərəbiya, Həxabiya wə ular bilən billə bolqan aka-ukiliridin on adəmni tallap, **25** ularqa altun, kümüx wə қaqa-kuqıllarnı, yəni padixah, uning məslihətqılırı, əmirliri wə xuningdək xu yerdə turuwatkan barlıq Israillar «kəydürmə hədiyə» süpitidə Hudayimizning əyigə hədiyə қılqan sowoqatlarnı tapxurdum. ■ **26** Mən kümüxtin altə yüz əllilik talant, yüz talant eçirliktiki kümüx қaqa-kuqa, yüz talant

altunni ularning қolioqa өлqəp tapxurdum. □
 27 Ularoqa tapxuroqanlimdin yənə altun das yigirmə bolup, қimmiti ming darik, süpətlilik wə walildap parkiraydiqan mis qong das ikki bolup, altundək қımmətlik idi. □ 28 Mən ularoqa: — Silər Pərwərdigarоja muğəddəstursilər, қаqa-куqılarmu muğəddəstur, altun-kümüxlər ata-bowanglarning Hudasi Pərwərdigarоja ihtiyariy hədiyə kılınoqan sowqattur. 29 Taki Yerusalemдiki Pərwərdigarning əyidiki ambar-həzinilərgə yətküzüp, kahinlar wə Lawiylarning baxliri wə Israillarning kəbilə-jəmət baxlıklırining aldida tarazidin ətküzgüqə bularnı obdan қarap қoqdanglar, dedim.
 30 Xuning bilən kahinlar bilən Lawiylar Yerusalemдiki Hudayimizning əyigə apiridiqan, tarazidin ətküzülgən xu altun-kümüx wə қaqa-kuqılnı tapxuruwaldı.

Yerusalemoja yetip kelix

31 Xuning bilən birinqi ayning on ikkinqi künü biz Ahawa dəryasining boyidin қozqılıp Yerusalemoja qikixka mangduk. Hudayimizning қoli üstimizdə bolqaqka, u

□ 8:26 «kümüxtin altə yüz əllik talant... yüz talant altun...» — xu dəwrdiki Israillar arisida bir «talant»ning toptooqra қanqlik ikənliki bizgə eniç əməs; «kümüxning talanti» bolsa bəlkim 45 kilogram, «altunning talanti» bəlkim 90 kilogram boluxi mumkin; xunga 650 talant kümüx bəlkim 29 tonniqə bolatti, 100 talant kümüx 6.5 tonniqə, 100 talant altun 9 tonniqə bolatti. □ 8:27 «darik» — (yaki «drahma») — Pars imperiyəsidiki birhil altun tənggə; muxu yerdə bu daslarning қimmiti 400-500 kilogram altunoqa barawər idi.

bizni düxmənlirimizdin wə yolda paylap turoqan karakqlardinmu ķutkuzdi. ³² Biz Yerusalemqa kelip u yerdə üq kün turduk; ³³ tətinqi künü Hudayimizning əyidə altun-kümük wə қaqakuqilar tarazida əlqinip kahin Uriyaning oqlı Mərəmotning կolioقا tapxuruldi; uning yenida Finihasning oqlı Əliazar, yənə Lawiyardin Yəxuaning oqlı Yozabad bilən Binnuiyning oqlı Noadiyahlar bar idi. ³⁴ Həmmə nərsə sani boyiqə wə eçirlikə boyiqə əlqəndi wə xuning bilən billə hərbirining eçirlikə pütüp կoyuldi.

³⁵ Xu qaoqda əslı elip ketilgənlərning əwladları, yəni sürgünlükten կaytkanlar Israillarning Hudasioqa «kəydürmə կurbanlık» süpitidə pütkül Israil üçün on ikki torpak, toksan altə կoqkar, yətmix yəttə կoza sundı, yənə gunah կurbanlığı süpitidə on ikki tekə sundı; bularning həmmisi Pərwərdigarə ataloqan kəydürmə կurbanlık idi. ³⁶ Ular padixaһning yarılik hətlərini padixaһning waliyliriqa wə Dəryanıng bu oqerb təripidiki həkümədarlarə tapxuruwidi, ular həlkə wə Hudanıng əyining ixliriqa izqıl yardəm bərdi.

9

*Həlkning yat əllərgə əgixip sadakətsizlik
kılıxi — Əzranıng Israilning gunahlırını tonup
dua kılıxi*

¹ Bu ixlar pütkəndin keyin əmirlər menin bilən kərüvkili yenimoqa kelip: — Israiller, kahinlar

wə Lawiylar əzlirini muxu zeminlardiki taipilərdin, yəni ularning yirginqlik adətliridin ayrip turmidi, — demək, ular Қанаaniylar, Hıttiyalar, Pərizziylər, Yəbusiyalar, Ammoniyalar, Moabiylar, Misirliklər wə Amoriylarqa əgixip mangdi. ² Qünki ular bu yat taipilərdin əzlirigə wə oqullirioqa hotun elip berip, *Hud-aşa* has mukəddəs nəsilni muxu zeminlardiki taipilər bilən arilaxturuwətti; uning üstigə, əmirlər bilən əməldarlar bu sadakətsizlikning baxlamqılıridur, — deyixti.

³ Mən bu ixni anglapla kənglək bilən tonumni yırtip, qaq-sakallırimni yulup əqəm-ķayəquqə qüxüp olturup kəttim. ⁴ Wə Israilning Hudasining sezliridin ķorkup titrigənlərning hərbiri sürgünlüktn ķayıtip kəlgənlərning sadakətsizlikü tüpəylidin yenimoqa kəldi. Mən taki kəqlik қurbanlıq sunulmuşqə əqəm-ķayəquqə qəmüp olturdum.

⁵ Kəqlik қurbanlıq waqtida mən əzümni təwən kılqan һaləttin turup, kənglək wə tonum yırtık һalda Hudayim Pərwərdigarqa yüzlinip tizlinip olturup, կollirimni yeyip, ⁶ dua ķilip: — «Ah Hudayim, xərməndilikdə yüzümni sanga қaritixtin izə tartmağtimən, i Hudayim; qünki kəbihliklirimiz tolilikidin baxlirimizdən axtı, asiylik-itaətsizlikimiz asmanlarqa takaxti.

■ ⁷ Ata-bowilirimizning künliridin tartip bügünçə kədər zor itaətsizlikdə yürüp kəlduk, xunga kəbihliklirimiz tüpəylidin biz, bizning padixahlirimiz wə kahinlirimiz huddi bugünkü kündikidək hərkəysyi yurtlardiki padixahlarning

köliəq qüxüp, kiliqka, sürgünlükkə, bulang-talangoqa, nomuska tapxurulduk. □

8 Əmdi hazır azoqinə wakit Hudayimiz kezlirimizni nurlandurup, küllükimizda bizgə azoqina aram berilsun dəp, keletal qutulqan bir kəldini saklap keletal, bizgə əzining mukəddəs jayidin huddi қakқan қozuktək mukim orun berip, bizgə Hudayimiz Pərwərdigardin iltipat kərsitildi. □ **9** Qünki biz hazır küllarmız; ھالبuki, Hudayimiz muxu küllükimizda yənilə bizni taxliwətməy, bəlki Pars padixahlırinining aldida rəhimgə erixtürüp, Hudayimizning əyini selip, harabiləxkən jaylirini yengiwaxtin onglaxka bizni rohlandurdi, xundakla bizni Yəhudiyyə wə Yerusalemda sepillik қildi. □

10-11 I Huda, biz bu *iltipatlar* aldida yənə nemə deyələymiz? Qünki biz yənilə Sening məmin bəndiliring bolqan pəyoqəmbərlər arkılık tapiloqan əmrliringni taxliwəttük; Sən *ular arkılık*: «Silər kirip miras қılıp igiləydiqan zemin bolsa, xu zemindiki taipilərning nijislikı bilən buloqanqan bir zemin; qünki ular türlük napaklıqlarnı қılıp, yirginqlik adətliri bilən bu zeminni bu qəttin u qetiqiqə tolduruwətti.

■ **12** Xunga silər kizliringlarnı ularning

□ **9:7** «**nomuska tapxurulduk**» — ibraniy tilida «yüzü qüvkənlikigə tapxurulduk». □ **9:8** «**bizgə əzining mukəddəs jayidin huddi қakқan қozuktək mukim orun berip,...**» — «Yəx.» 22:20-24ni kerüng. □ **9:9** «...**bizni Yəhudiyyə wə Yerusalemda sepillik қildi**» — «sepillik» muxu yerdə asasən keqmə mənidə ixlitilgən bolsa kerək. Qünki Yerusalemdiki sepil muxu wakitta tehi kərulmioqanidi («Nəh.» 1-babni kerüng).

■ **9:10-11** Law. 18:25, 27; Kan. 7:3

oqullirioqa bərmənglar, oqulliringlarqa ularning kızlirini elip bərmənglar; silər küqiyip, zeminning nazu-nemətliridin yeyixkə, zeminni əbədil'əbəd əwladliringlarqa miras kılıp qaldurux üçün mənggү ularning amantinqqliki yaki mənpəətinini hərgiz izdimənglar» — degənidindən. ¹³ Bizning rəzil kilmixlirimiz wə nahayiti eoir itaətsizlikimiz tüpəylidin bu həmmə bala-ķaza beximizə kəlgənidi wə Sən, i Hudayimiz, kəbihliklirimizgə tegixlik boloqan jazayimizni yeniklitip, bizgə bugünküdək nijatlıq iltipatni kərsətkən turukluk, □ ¹⁴ biz ķandağmu yənə əmrliringgə hilaplik kılıp, bundak yirginqlik ķaidilərni tutqan bu taipilər bilən nikahliniwerimiz? Mubada xundak ķılıdiqan bolsak, Sən bizgə əqəzəplinip, bizgə bir ķaldi yaki ķutuləudək birsinimu qaldurmaya yokatmay ķalamsən? ¹⁵ I Israilning Hudasi boloqan Pərwərdigar, Sən həkəcaniydursən! Xu səwəbtin biz bugünküdək ķutulup ķaloqan bir ķaldımız. Kara, biz Sening aldingda itaətsizliklirimizdə turuwatımız, xunga Sening aldingda həqkaysımız tik turalmay ķalduk» — dedim.

10

Gunahını tonup, kilojan duanıñ natijisi

□ **9:13 «bizgə bugünküdək nijat iltipatini kərsətkən»** — bu ibarining baxka birhil tərjimisi: «bizgə bugünküdək ķutuldurulmuş ķaldi ķaldoqan».

¹ Əzra dua kılıp, gunahını tonup yiqlap Hudanıng əyi aldida yıkılıp düm yatkan qaoqda, Israil lardin nahayiti qong bir jamaət, ər-ayallar wə balilar uning yenioqa kelip yiqlildi; kəpqilikmu ķattık yiqlap ketixti. ² Elamning əwladlıridin, Yəhiyəlning oqli Xekaniya əzraoqa: — Biz Hudayimizə qadaqətsizlik kılıp bu zemindiki yat taipilərdin hotun aptuk. Həlbuki, Israil üqün yənilə ümid bar; ³ biz əmdi Hudayimiz bilən əhdilixəyli, hojamning wə Hudayimizning əmrliridin korkup titrigənlərning nəsihitigə asasən bu hotunlarnı wə ulardin tərəlgən pərzəntlərni yoloqa selip կoyayli. Həmmə ix Təwrat կanuni boyiqə kılinsun. ⁴ Tur! Bu ix sanga baoqliktur, biz seni կollaymiz; jür'ətlək bolup ixni ada kılıqın, — dedi.

⁵ Xuning bilən Əzra ornidin kəpup, kahinlarning Lawiyarlarning wə pütkül Israil jamaitining baxlıklırını xu söz boyiqə ix kılımız, dəp kəsəm iqixkə ündidi, ular kəsəm iqtı.

⁶ Andin Əzra Hudanıng əyi aldidin kəpup Əliyaxibning oqli Yəhohənannıng əyigə kirdi; u u yərgə kəlgəndə oqizamu yemidi, sumu iqimidi, qunki u sürgünlükten kaytip kəlgənlərning sadakətsizliki üqün eqinatti.

⁷ Xuning bilən Yəhudiyyə wə Yerusalemda sürgünlükten kaytip kəlgənlərning həmmisigə jakarlinip, Yerusalemoqa yiqlilinglar, ⁸ əmirlər wə aksakallarning nəsihti boyiqə, kimki üq kün iqidə yetip kəlmisə, uning pütün malmülki musadırə kılınidu, sürgündin kaytip kəlgənlərning jamaitidinmu ayrılidu, dəp, jakarnamə qikirildi. ⁹ Xuning bilən Yəhuda

wə Binyamindiki barlik ərlər üq küngiqə Yerusalem oqa yiçilip boldi. U tokkuzinqi ayning yigirminqi künü idi; barlik həlk Hudanıng əyining höylisidiki məydan oqa kelip olturdi, kəpqilik bu ixtin қorqaqqa, xuningdək қattık yaqşan yamoqur tüpəylidin, titrəp ketixti. **10** Kahin Əzra ornidin կopup ular oqa: — Silər Huda oqa sadakətsizlik kılıp yat taipilərning kızlirini hotunlukka elip Israillarning itaətsizlikini axurdunglar. **11** Əmdi silər ata-bowanglarning Hudasi bolqan Pərwərdigar aldida gunahınglarnı tonup, uning nəziridə durus bolqanni kılıp, əzünglarnı bu zemindiki taipilərdin wə bu yat əllik hotunliringlardin arını oquq қilinglar, dedi.

12 Pütün jamaət yukarı awazda jawap berip: — Makul, biz əzlirining xu gəpliri boyiqə ix kərimiz. **13** Birak adəmlər bək kəp, yənə kelip yamoqur pəsli bolqaqqa talada turalmaymız; uning üstigə bu degən bir-ikki kündə pütidiqan ix əməs, qünki bizdə bu ixta itaətsizlik kılqanlar naħayiti keptur! □ **14** Hudanıng muxu ix tüpəyli kəlgən қattık oqəzipining bizdin kətküqə, baxlıklımız pütkül jamaətkə wəkil bolup Pərwərdigarning aldida tursun; bizning hərkəysi xəhərlirimizdə yat əllərdin hotun aloqanlarmu bəlgiləngən wakitta xu xəhərning aksaikal wə hakimliri bilən birliktə kelip bu ixni bir tərəp kilsun, — dedi.

15 Bu ixqa pəkət Asahəlning oqlı Yonatan bilən

□ **10:13 «qünki bizdə bu ixta itaətsizlik kılqanlar naħayiti keptur!»** — baxqa bir hil tərjimisi: «qünki biz bu ixta bək eoqır itaətsizlik kılqanmız».

Tikwahning oqlı Yahziya қарxi qikti, Məxullam bilən Lawiy Xabbitay ularni kollidi. ¹⁶ Xuning bilən sürgündin қaytip kəlgənlər ənə xundak қıldı. Kahin Əzra wə ata jəmətlirining baxlıkları bolovanlar jəməti boyiqə bu ixka ayrıldı; ularning həmmisi ismiliri boyiqə tizimlandı. Ular oninqi ayning birinqi künü bu ixni təkxürüp bir tərəp kılıxka kirixti. ¹⁷ Ular yat əllik hotunlarnı aloqan ərlərning sorikini birinqi ayning birinqi künü tügətti.

Yat əllərdin hotun aloqanlarning tizimliki

¹⁸ Kahinlarning əwladliri iqidə yat əllik hotunlarnı aloqanlardın muxular qikti: — Yozadakning oqlı Yəxuaning wə uning ķerindaxlirining əwladliridin: — Maaseyah, Əliezər, Yarib, Gədaliya. ¹⁹ Ular hotunlirimizni yoloşa selip կoyımız dəp կəsəm կilip kol berixti wə gunahi üçün itaətsizlik kurbanlıkı süpitidə կoy padisidin bir կoqkarnı sundı. ²⁰ Immərning əwladliridin Hənani bilən Zəbadiya; ²¹ Hərimning əwladliri iqidə Maaseyah, Eliyah, Xemaya, Yəhiyəl wə Uzziya; ²² Paxhurning əwladliridin Əlyoyinay, Maaseyah, Ismail, Nətanəl, Yozabad wə Əlasah. ²³ Lawiylar iqidə Yozabad, Ximəy, Kelaya (Kelita»mu deyilidu), Pitahiya, Yəhudə bilən Əliezər; ²⁴ Əqəzəlkəxlər iqidə Əliyaxib; dərwaziwənlər iqidə Xallum, Tələm, Uri.

10:21 «Eliyah» — bu isim ərəb tilida, xundakla uyoqur tilida «İliyas» deyilidu.

²⁵ Israillardin: — Paroxning əwladliridin Ramiya, Yizziya, Malkiya, Miyamin, Əliazar, Malkiya, Binaya; ²⁶ Elamning əwladliridin Mattaniya, Zəkəriya, Yəhiyəl, Abdi, Yərimot bilən Eliyah; ²⁷ Zattuning əwladliridin Əlyoyinay, Əliyaxib, Mattaniya, Yərimot, Zabad bilən Aziza; ²⁸ Bibayning əwladliridin Yoḥoḥanan, Ҳananiya, Zabbay bilən Atlay; ²⁹ Banining əwladliridin Məxullam, Malluk, Adaya, Yaxub, Xeal bilən Ramot; □ ³⁰ Paḥat-Moabning əwladliridin Adna, Jilal, Binaya, Maaseyah, Mattaniya, Bəzaləl, Binnuiy bilən Manassəh; ³¹ Ḥarimning əwladliridin Əliezər, Yixiya, Malkiya, Xemaya, Ximeon, ³² Binyamin, Malluk wə Xəmariya; ³³ Haxumning əwladliridin Mattinay, Mattatah, Zabad, Əlifələt, Yərəmay, Manassəh wə Ximəy; ³⁴ Banining əwladliridin Maday, Amram, Uəl, ³⁵ Binaya, Bədiya, Keluhay, ³⁶ Waniya, Mərəmot, Əliyaxib, ³⁷ Mattaniyah, Mattinay, Yaasu, ³⁸ Bani, Binnuiy, Ximəy, ³⁹ Xələmiya, Natan, Adaya, ⁴⁰ Maknadibay, Xaxay, Xaray, ⁴¹ Azarəl, Xələmiya, Xəmariya, ⁴² Xallum, Amariya, Yüsüp; ⁴³ Neboning əwladliridin Jəiyəl, Mattitiyah, Zabad, Zebina, Yadday, Yoel wə Binaya. ⁴⁴ Bularning həmmisi yat əllik hotunlarnıaloqanlar idi, wə xuningdək ulardin

□ **10:29 «Ramot» — yəki «Yərəmot».**

bəzilərning hotunliri pərzəntmu kərgənidi. □



TƏWRAT DƏWRİNİNG TARİHİNİ KÖRSİTİDİQAN HƏRİTƏ

□ 10:44 «wə xuningdək uların bəzilərning hotunliri pərzəntmu kərgənidi» — baxqa bir hil tərjimisi: — «... wə xuning bilən ular hotunlarını wə pərzəntlirini yolqa seliwətti». Bu ayətning tekistə kəmtüklük boluxi mumkin. Xunga mənisi enik əməs.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5